



Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi  
Azərbaycan Dövlət Pedaqoji Universiteti  
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı  
Azərbaycan Milli Elmlər Akademiyası akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu (Azərbaycan)  
Qars Kafkas Universiteti (Türkiyə)  
Qırğızıstan Respublikası Təhsil və Elm Nazirliyi (Qırğızıstan)  
Tiraspol Dövlət Universiteti (Moldova)  
Nijnevartovsk Dövlət Universiteti (Rusiya)  
Dağıstan Dövlət Texniki Universiteti (Rusiya)  
Termiz Dövlət Universiteti (Özbəkistan)

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən **14 dekabr 2022-ci il** tarixində ADPU-nun Quba filialında "**Regionlarda ali təhsil : reallıqlar və perspektivlər**" adlı II beynəlxalq elmi konfransı keçiriləcəkdir.

Konfransın keçirilməsində əsas məqsəd region ali təhsil müəssisələrinin təkmilləşmə və inkişaf amillərini təhlil etmək üçün alimləri, tədqiqatçıları, dövlət və özəl sektor işçilərini bir araya gətirmək, həmçinin yeni araşdırmaları, düşüncələri bölüşmək və problemlərin həlli yollarını müəyyənləşdirməkdən ibarətdir.

Bir gün davam edəcək konfransda mövcud inkişaf və dəyişikliyə uyğun fəaliyyəti gücləndirmək, eləcə də region ali məktəblərinin gələcəyinə töhfə vermək istiqamətində də geniş müzakirələr aparılacaq.

#### **Konfransın bölmələri:**

- Regionların sosial-iqtisadi inkişafında ali təhsilin rolu; ▪ Təhsildə sinergetik və innovativ yanaşma
- Region ali məktəblərində elmi-tədqiqatların vəziyyəti



#### **Konfransın istiqamətləri:**

- Təhsil siyasəti və liderlik; ▪ Təhsildə idarəetmə: İnsan resurslarının inkişafı;
- Region universitetlərinin tədqiqat və inkişaf problemlərinə müasir yanaşma: multikulturalizm, humanitar, sosial, pedaqoji-psixoloji, iqtisadi, mühəndislik, dəqiq və təbiət fənləri üzrə akademik tədqiqatların tədrisə tətbiqi metodologiyaları; ▪ Universitetlərarası yerli və xarici mübadilə proqramları; ▪ Təhsil marketinqi və idarəetmə.

**Qeyd:** Konfransda müsbət qiymətləndirilmiş məqalələr saytda ([adpuquba.edu.az](http://adpuquba.edu.az)) yerləşdiriləcək. Konfransın yekunu kimi **ISBN indeksli** toplu nəşr olunacaq. Konfransın **hibrid** formada keçirilməsi planlaşdırılır.

**Xülasələrin son qəbul tarixi: 12 dekabr 2022**  
**Məqalələrin son qəbul tarixi: 20 dekabr 2022**

**Konfransın işçi dilləri: Azərbaycan, Türk, Rus, İngilis.**

  **+994 51 799 43 99**  
[aspuguba@gmail.com](mailto:aspuguba@gmail.com)

## MATERIALA OLAN TƏLƏBLƏR

**Mətnin formatı:** Microsoft Word (\*.doc, \*.docx)

**Səhifənin formatı:** A4 (210x297 mm);

**Oriyentasiya:** kitab;

**Sahələr** (yuxarı, aşağı, sol, sağ): 2 sm;

**Çap:** Times New Roman, ölçü (şrift) – 12;

**Sətirarası interval:** 1;

**Paraqraf:** 1.25

**Məqalənin həcmi:** 5-7 səh.

**Mətnin orijinallığı:** ən azı 70%

## MƏQALƏNİN TƏRTİBATI

### *Məqalənin içərisində mətnin yeri və quruluşu*

#### **İngilis dilində:**

- ✓ Məqalənin adı (böyük hərflərlə, qalın şriftlə, ortada, şrift 12);
- ✓ Müəllifin adı və soyadı (kiçik hərflər, qalın şriftlə, sağ tərəfdə, şrift 10);
- ✓ Elmi dərəcə, elmi ad, vəzifə (kiçik hərflər, sağ tərəfdə, şrift 10);
- ✓ İş (təhsil) yeri (kiçik hərflər, sağ tərəfdə, şrift 10);
- ✓ Xülasə (100 – 150 söz, şrift 11);
- ✓ Açar sözlər (5-7 söz, şrift 11);

#### **Bir sətir aralı:**

##### **Azərbaycan dilində:**

- ✓ Məqalənin adı (böyük hərflərlə, qalın şriftlə, ortada, şrift 12);
- ✓ Müəllifin S.A.A (tam) (kiçik hərflər, qalın şriftlə, sağ tərəfdə, şrift 10);
- ✓ Elmi dərəcə, elmi ad, vəzifə (kiçik hərflər, sağ tərəfdə, şrift 10);
- ✓ İş (təhsil) yeri (kiçik hərflər, sağ tərəfdə, şrift 10);
- ✓ Xülasə (150 – 200 söz, şrift 11.);
- ✓ Açar sözlər (5-7 söz, şrift 11);

#### **Bir sətir aralı:**

- ✓ Məqalənin əsas mətni bir sətirdən sonra verilir (şrift 12, sətirlərarası interval – 1, paraqraf abzası – 1,25 sm);
- ✓ Ədəbiyyat siyahısı: məqalənin sonunda "**İstifadə olunmuş ədəbiyyat**" adı ilə verilir və əlifba sırası ilə tərtib edilir (şrift 11). Mətnə ədəbiyyata istinadlar aşağıdakı kimi göstərilir: (Cavid, 2005: s. 78).

Məqalələrinizi – mövzu yerinə **konfransın adını** yazıb, **müraciət ərizəsi** ilə birlikdə **aspuguba@gmail.com** ünvanına göndərməyiniz xahiş olunur.

**Qeyd: Ödəniş yalnız məqalə çapa qəbul edildəndən sonra həyata keçirilir.**

## MÜRACİƏT ƏRİZƏSİ FORMASI

Müəllifin S.A.A (tam)	
Status (elmi dərəcə, elmi ad, vəzifə; doktorant, dissertant, magistrant, bakalavr)	
İş (təhsil) yeri	
Əlaqə telefonu	
E-mail	
Məqalənin adı	
Bölmənin adı	

## MƏQALƏNİN TƏRTİB FORMASI

(nümunə):

### TITLE OF THE ARTICLE

**Sarkhan Jafarov**

PhD, Associate Professor

Azerbaijan State Pedgogical University, Azerbaijan

Email:

ORCID İD: 0000-0001.....

**Abstract:** text, text, text, text, text (min.100-150 words).

**Keywords:** text, text, text, text, text (5-7 words).

### MƏQALƏNİN ADI

**Cəfərov Sərxan Şahismayıl oğlu**

filol.üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan

Email:

ORCID İD: 0000-0001.....

**Xülasə:** Mətn. Mətn. Mətn. Mətn. Mətn (min.100-150 söz).

**Açar sözlər:** Mətn. Mətn. Mətn. Mətn. Mətn (5-7 söz).

Məqalənin mətni. Məqalənin mətni. Məqalənin mətni (Cavid, 2005: s.78). Məqalənin mətni. Məqalənin mətni. Məqalənin mətni. Məqalənin mətni. (Гиркин, 1998: с.123).

### İstifadə edilmiş ədəbiyyat

1. Cavid, H. (2005). Seçilmiş əsərləri: 5 cildə. III c. –Bakı: Lider nəşriyyatı. – 304 s.
2. Гиркин, И. В. (1998). Новые подходы к организации учебного процесса с использованием современных компьютерных технологий. // Информационные технологии. № 6. – С. 125-144.